


15.4.2019



KMOKSY

AZERİCE BÖCEK ADLARI

Azerbaijani Entomonyms, Азербайджанские Энтономимы |

Ümüt Çınar

Hexapoda – altıayaqlılar, altı ayaqlılar

Insecta [sensu lato / eski] – cücülər чүчүлөр , həşəratlar

Entognatha – gizliçənənilər, gizli çənənilər, entoqnatlar

COLLEMBOLA – ayaqquyruqlular, ayaqquyruqlar, kollembolalar

Sminthurus viridis – yaşıl simintur

PROTURA – bığcıqsızlar, bıqsızlar, proturalar

DİPLURA – yabaqquyruqlular, ikiquyruqlular, iki quyruqlular, çəngəlquyruqlar, diplurlar

Campodeidae – kampodeidler

Japygidae – yapıgidler

Ectognatha – açıqçənənilər

Insecta [sensu stricto / yeni] – cücülər, həşəratlar, həşərat, əsl həşərat

Apterygota – ilkinqanadsızlar, ilk qanadsızlar

ARCHAEOGNATHA (Microcoryphia) – qılquyruqlular, qılquyruqlar, qədimçənənilər, mikrokorifiyalar

ZYGENTOMA (Thysanura) – pulcuqlular, tizanurlar, tizanurlular

Lepismatidae – pulcuqlular, kitab cücüləri

Lepisma – pulcuqlu

Lepisma saccharina – şəkər pulcuqlusu

Thermobia domestica – ev trombiyası

Dicondylia (Zygentoma + Pterygota) – dikondiliyalar

Pterygota – qanadlılar, qanadlı həşəratlar

Palaeoptera (Ephemeroptera + Odonata) – qədimqanadlılar, qədim qanadlılar

Hemimetabola – natamam metamorfozlular

Diaphanopteroidea or Paramegaseoptera – diafanopterodlar

EPHEMEROPTERA – gündəcələr

üye – gündəcə, birgünlük böcək

Ephemera vulgata – adi gündəcə

ODONATA – iynəcələr

üye – iynəcə иҗнәчә, iynəcə сирсирәма, сирсирәма-2

Zygotera – bərabərqanadlı iynəcələr, bərabərqanadlılar, düzqanadlı iynəcələr

Anisoptera – müxtəlifqanadlı iynəcələr, müxtəlifqanadlılar

Anax imperator – imperator iynəcəsi, imperator iynəcə

Cordulegastridae – korduleqastralar fəsiləsi

Libellula depressa – yastı iynəcə

Neoptera – yeni qanadlılar, yeniqanadlılar

Polyneoptera – polineopteralar

Orthopteroidea – düzqanadlıkimilər, ortopteroidlər

EMBIOPTERA – embilər

Embia tartara – Türkünstan embisi

Embia major – nəhəng embi

NOTOPTERA –

Grylloblattodea – tarakansisəklər, yüyürüksisəklər, qriloblattidlər

Mantophasmatodea – mantofazmidlər

Plecoptera – baharçılar

Filipalpia – sap palplılar

Setipalpia – nazik palplılar

ORTHOPTERA (Saltatoria) – düzqanadlılar

Saltatoria – sıçrağanlar

Ensifera – uzunbığcıqlılar

Grylloidea – sisəkkimilər, sisəklər yarımdəstəsi

Gryllotalpidae – danadışilər, danadışilər

Gryllotalpa – danadışi

Gryllotalpa gryllotalpa – adi danadışi, danadışi* (Nahçıvan), danabırını* (Nahçıvan), buzovburnu*

Gryllotalpa unispina — təkçixıntılı danadışi, birçixıntılı danadışi

Gryllidae – sisəklər

üye – sisək

Acheta domesticus – ev sisəyi

Gryllus campestris – tarla sisəyi

Melanogryllus desertus – çöl sisəyi
Modicogryllus bordigalensis – Bordo sisəyi
Tettigonioidea – şalakimilər, şalalar yarımdeştəsi
Tettigoniidae – şalalar
 üye – şala шала, şala сирсирата шала чырчырама
Isophya schneideri – Qafqaz izofisi
Poecilimon geoktschajcus – Göyçay şalası
Decticus albifrons – qaşqa şala
Decticus verrucivorus – boz şala
Medecticus assimilis – medektikus sisəyi
Tettigonia caudata – uzunquyruq şala
Tettigonia viridissima – yaşıl şala, yaşıl şala çəyirtkə, yaşıl çəyirtkə, uzunquyruq şala
Caelifera – qısa bığcılı düzqanadlılar
Acridoidea – çəyirtkəkimilər
Acrididae – əsl çəyirtkələr, çəyirtkələr çəyirtkələr
Heteracris pterosticha (*Thisoicetrinus pterostichus*) – bostan çəyirtkəsi
Calliptamus italicus – İtaliya çəyirtkəsi
Calliptamus turanicus – Turan çəyirtkəsi
Anacridium aegyptium – Misir çəyirtkəsi
Schistocerca gregaria – səhra çəyirtkəsi, Afrika çəyirtkəsi
Oedipoda schochi – Şoxi çəyirtkəsi
Locusta migratoria – köçəri çəyirtkə, bostan çəyirtkəsi
Locusta migratoria migratoria – Asiya köçəri çəyirtkəsi, Asiya çəyirtkəsi
Locusta migratoria migratorioides – Afrika köçəri çəyirtkəsi
Gomphocerus sibiricus – Sibir çəyirtkəsi
Stauroderus scalaris – tündqanad çəyirtkə
Stenobothrus lineatus – qalınbaşı çəyirtkə
Dociostaurus maroccanus – Mərakeş çəyirtkəsi
Dociostaurus kraussii [Rus. атбасарка] – atbasar

Tridactyloidea – üçbarmaqlılar

Phasmatodea (Spectra) – çöpcələr, çöpcüklər, çöpşəkillilər, göstərmələr, yarpaqgörməkillilər

üye – çöpcə, çöpcük, göstərmə

Baculum ussurianum – Ussuriya çöpcəsi

Sceptrophasma bituberculatum (Azərbaycanda yayılmış yeganə növdür) –

Aruanoidea grubaneri – malay çöpcəsi

Carausius morosus – hind çöpcəsi

Phyllium – yarpaqbədən

DERMAPTERA (Dermatoptera) – dəriqanadlılar, dəri qanadlılar, qulağagirənlər

üye – qulağagirən, gildan

Hemimerina (Hemimerida) – hemimeridlər

Labidura riparia – sahil qulağagirəni

Forficula auricularia – adi qulağagirən

DICTYOPTERA – tarakankimilər

Mantodea – dəvədəlləyilər

üye – dəvədəlləyi

Mantis religiosa – adi dəvədəlləyi

Blattaria – tarakankimilər, tarakanlar, yüyürüklər

üye – tarakan, yüyürük, mətbəx böcəyi

Alluaudellina cavernicola – mağara tarakanı

Blattella germanica – kürən tarakan, kürən yüyürük, Alman tarakanı

Blattella asahinai – Asiya tarakanı

Ectobius – meşə tarakanı

Supella longipalpa – Afrika tarakanı

Prosoplecta semperi – Filippin tarakanı

Pycnoscelus surinamensis – Surinam tarakanı

Blatta orientalis – qara tarakan, qara yüyürük

Blatta lateralis (Shelfordella lateralis, Shelfordella tartara) – Türkünstan tarakanı

Periplaneta americana – Amerika tarakanı

Periplaneta australasiae – Avstraliya tarakanı

Cryptocercus relictus – relikt tarakan

Isoptera – termitlər

üye – termit, sarı qarışqa

Anacanthotermes turkestanicus – Türküstan termi

Parametabola (Paraneoptera) – paraneopteralar

ZORAPTERA – zorapterlər

Hemipteroidea – hemipteroidlər və ya yarımşərtqanadlıkimilər

PSOCOPTERA (Copeognatha) – otyeyənlər, quruoteyeyənlər, quru ot yeyənlər

Liposcelis divinatorius – kitab biti

Trogium pulsatorium – toz biti, tozbiti

PHTHIRAPTERA (Parasita : Mallophaga + Anoplura) – lələkyeyənlər, tüküeyənlər

Mallophaga (Amblycera + Ischnocera + Rhyncophthirina)– lələkyeyənlər

Menopon gallinae – toyuq menaponu

Trichodectidae – tüküeyənlər

Bovicola bovis – öküz lələkyeyəni

Anoplura – bitlər

Haematopinus suis – donuz biti

Haematopinus asini – uzunqulaq biti

Haematopinus eurysternus – öküz biti

Linognathus setosus (*Linognathus piliferus*) – it biti

Pediculus humanus – insan biti

Pediculus humanus humanus – insanın paltar biti, paltar biti

Pediculus humanus capitis – insanın baş biti, baş biti

Pthirus pubis – qasıq biti

Condylgnatha (Thysanoptera + Hemiptera) –

THYSANOPTERA – saçaqlıqanadlar, saçaqlı qanadlılar, qovuqayaqlılar, tripslər

Terebrantia – yumurtaqoyan tripslər, yumurtaqoyanlar

Aeolothripidae – aolotripidlər

Thripidae – tripidlər

Frankliniella occidentalis – qərb çiçək mənənəsi (sic)

Thrips palmi – palma tripsi

Thrips tabaci – tütün tripsi

Tubulifera – boruquyruq tripslər, boruquyruqlar

Phlaeothripidae – boruquyruqlular, floetripidlər

Haplothrips tritici – buğda tripsi

HEMIPTERA (Homoptera + Heteroptera) – yarımsərtqanadlılar

Homoptera (Sternorrhyncha + Auchenorrhyncha) – bərabərqanadlılar, xortumlu bərabərqanadlılar

Sternorrhyncha (Plantisuga) – xortumboyunlar

Psylloidea – yarpaq birələri, yarpaqbirələri

üye – yarpaq birəciyi (çvr. < Rus. листоблошка), yarpaq birəsi

Aphalaridae – afalaridlər (< Rus. афалариды)

Carsidaridae – karsidaridlər (< Rus. карсидариды)

Liviidae – lividlər (< Rus. ливииды)

Psyllidae – balıcalar, yarpaq birələri, psillidlər

Psylla – balıca (çvr. < Rus. медяница)

Cacopsylla mali (Psylla mali) – alma balıcası

Cacopsylla pyricola (Psylla pyricola) – armud balıcası

Cacopsylla pruni (Psylla pruni) – gavalı balıcası

Euphyllura olivina – zeytun balıcası

Triozidae – triozidlər (< Rus. триозиды)

Aleyrodoidea – ağqanadlar

Aleyrodidae – ağqanadlar, ağqanadlılar, aleyrodidlər

üye – ağqanad, ağqanadlı (çvr. < Rus. белокрылка)

Trialeurodes vaporariorum – istixana ağqanadlısı, oranjereya ağqanadı

Dialeurodes citri – sitrus ağqanadı, sitrus ağqanadlısı

Aleurocanthus woglumi – qara sitrus ağqanadlısı

Aleurothrixus floccosus – tüklü ağqanadlı

- Bemisia tabaci* – tütün ağqanadlısı, pambıq ağqanadlısı
- Aleyrodes proletella* – kələm ağqanadlısı
- Aleyrodes fragariae* – çiyələk ağqanadlısı
- Coccoidea* – koksidlər, yastıcalar, çanaqlı yastıcalar, yastıcalar və çanaqlı yastıcalar
- Porphyrophora polonica* – polyak koşenil yastıcası
- Porphyrophora hamelii* – Qafqaz koşenil yastıcası
- Icerya purchasi* – Avstraliya novlu yastıcası, şırımlı Avstraliya yastıcası
- Dactylopius coccus* – koşenil yastıcası
- Diaspididae* – çanaqlı yastıcalar, qalxanlı yastıcalar
- Parlatoria oleae* – bənövşəyi çanaqlı yastıca, bənövşəyi yastıca
- Parlatoria ziziphi* – qara çanaqlı yastıca
- Leucaspis pusilla* – adi şam çanaqlı yastıcası, şam çanaqlı yastıcası
- Lepidosaphes ulmi* – alma vergülvari çanaqlı yastıcası, vergülvari çanaqlı yastıcası, alma vergülşəkilli çanaqlı yastıca
- Lepidosaphes gloverii* – çubuqvari çanaqlı yastıca, çubuqşəkilli çanaqlı yastıca
- Lepidosaphes ficus* – əncir vergülvari çanaqlı yastıcası
- Lepidosaphes granati* – nar vergülvari çanaqlı yastıcası
- Cornuaspis beckii* – narınc vergülvari çanaqlı yastıcası
- Unaspis evonymi* – gərməşov çanaqlı yastıcası
- Unaspis citri* – portağal qalxanlı yastıcası
- Unaspis yanonensis* – şərq sitrus qalxanlı yastıcası
- Aulacaspis rosae* – qızılgül çanaqlı yastıcası
- Chionaspis furfura* – xallı yastıca, pulcuqlu yastıca
- Pseudaulacaspis pentagona* – tut çanaqlı yastıcası
- Carulaspis minima* – tuya çanaqlı yastıcası
- Carulaspis visci* – Avropa ardıc çanaqlı yastıcası
- Carulaspis juniperi* – sərvi çanaqlı yastıcası
- Adiscodiaspis tamaricicola* – ağ yulğun (tamariks) çanaqlı yastıcası
- Chrysomphalus dictyospermi* – qəhvəyi çanaqlı yastıca, qəhvəyi yastıca

- Kuvanaspis howardi* – yumşaq bambuk çanaqlı yastıcası
- Aonidiella citrine* – sarı çanaqlı yastıca
- Aonidiella aurantii* – qırmızı yastıca
- Aspidiotus nerii* – oleandr çanaqlı yastıcası
- Aspidiotus destructor* – dağıdıcı çanaqlı yastıca
- Epidiaspis leperii* – qırmızı armud çanaqlı yastıcası
- Tecaspis prunorum* – gavalı çanaqlı yastıcası
- Tecaspis asiatica* – Asiya çanaqlı yastıcası
- Diaspidiotus slavonicus* – qabarıq çanaqlı yastıca
- Diaspidiotus pyri* – sarı armud çanaqlı yastıcası
- Diaspidiotus gigas* – ? qovaq çanaqlı yastıcası
- Diaspidiotus ostreaformis* – yalançı Kaliforniya çanaqlı yastıcası (çvr. < Rus. ложнокалифорнийская щитовка)
- Diaspidiotus caucasius* – Qafqaz qovaq çanaqlı yastıcası, qovaq yastıcası
- Diaspidiotus perniciosus* – Kaliforniya çanaqlı yastıcası
- Diaspidiotus marani* – gavalı yastıcası
- Diaspidiotus prunorum* – Turan çanaqlı yastıcası
- Salicicola kermanensis* – İran qovaq çanaqlı yastıcası
- Diaspis echinocacti* – kaktus çanaqlı yastıcası
- Lopholeucasis yaponica* – yapon çubuqşəkilli çanaqlı yastıcası
- Aonidia lauri* – adi dəfnə çanaqlı yastıcası
- Coccidae – yalançı çanaqlı yastıcalar, koksidlər
- Ceroplastes japonicus* – mumlu yapon yalançı yastıcası
- Ceroplastes rusci* – əncir mumlu yalançı qalxanlı yastıcası
- Coccus hesperidum* – yumşaq yalançı çanaqlı yastıca
- Parasaissetia nigra* – qara yalançı qalxanlı yastıcası
- Parthenolecanium corni* – akasiya yalançı çanaqlı yastıcası
- Parthenolecanium persicae* – şaftalı yalançı çanaqlı yastıcası, şaftalı yastıcası
- Physokermes hemicryphus* – kiçik küknar yalançı çanaqlı yastıcası

Physokermes piceae – böyük küknar yalançı çanaqlı yastıcası
Pulvinaria floccifera – uzunsov çanaqlı yastıca, uzunsov çay yastıcası
Saissetia oleae – zeytun yalançı qalxanlı yastıcası, zeytun yalançı çanaqlı yastıcası
Sphaerolecanium prunastri – gavalı yalançı çanaqlı yastıcası
Kermes – qırmızıböcəyi (< Türkçe kırmızböceği)
Kerriidae – lak yastıcaları
Kerria lacca – lak yastıcası
Pseudococcidae – unlu yastıcalar
 üye – unlu yastıca (çvr. < Rus. мучнистый червец)
Planococcus citri – tənək unlu yastıcası, unlu tənək yastıcası MT, üzüm unlu yastıcası, unlu yastıca
Planococcus ficus [*Planococcus vitis*] – üzüm unlu yastıcası
Pseudococcus citriculus – şərq unlu yastıcası
Pseudococcus comstocki – Komstok yastıcası
Pseudococcus longispinus – codtüklü yastıca
Pseudococcus gahani – sitrus unlu yastıcası
Phylloxeroidea (*Phylloxeridae* + *Adelgidae*) –
Phylloxeridae – fillokseralar, fülleksera fəsiləsi
Daktulosphaira vitifoliae – üzüm fillokserası, filloksera
 root form – yarpaq fillokserası
 leaf form – kök fillokserası
Adelgidae – xermeslər
Pineus cembrae – Sibir xermesi
Pineus orientalis – şərq xermesi
Pineus pineoides – küknar qabıqaltı xermesi
Pineus pini – şam xermesi
Pineus strobi – Veymutov şamı xermesi
Adelges lapponicus – tezyetişən xermes
Adelges laricis – küknar-qara şam tezyetişən xermesi
Adelges tardoides – küknar-qara şam gecyetişən xermesi

Adelges tardus – küknar gecyetišən xermesi
Aphrastasia pectinatae – qonur küknar-ağ şam xermesi
Cholodkovskya viridana – yaşılımsov xermes
Cholodkovskya viridula – qara şam qabıqaltı xermesi
Dreyfusia nordmannianae – Qafqaz küknar-ağ şam xermesi
Dreyfusia piceae – ağ şam gövdə xermesi
Gilletteella cooleyi – Kuli xermesi
Sacchiphantes abietis – sarı xermes
Sacchiphantes viridis – yaşıl xermes
 Aphidoidea – mənənələr
 üye – мәнәнә мәнәнә
Aphididae – əsl mənənələr, mənənələr
Aphis abbreviata – mürdəşər mənənəsi
Aphis althaeae – bəlqəmotu yaşıl mənənəsi
Aphis catalpae – katalpa mənənəsi
Aphis craccivora (*Aphis robiniae*) – akasiya mənənəsi
Aphis cytisorum (*Aphis laburni*) – nəfəsotu mənənəsi
Aphis evonymi – gərməşov mənənəsi
Aphis fabae – çuğundur mənənəsi
Aphis farinosa – söyüd mənənəsi
Aphis gossypii – bostan mənənəsi бостан мәнәнәси, pambıq mənənəsi
Aphis grossulariae – motmotu mənənəsi
Aphis nerii – oleandr mənənəsi
Aphis pomi – alma yaşıl mənənəsi, yaşıl alma mənənəsi MT, alma mənənəsi
Aphis punicae – nar mənənəsi
Aphis ruborum – böyürtkən mənənəsi
Aphis rumicis – əvəlik mənənəsi
Aphis salviae – sürvə mənənəsi
Aphis sambuci – gəndalaş mənənəsi

- Aphis schneideri* – kiçik qarağat mənənəsi
- Aphis umbrella* – əməköməci mənənəsi
- Aphis urticata* – gicitkən mənənəsi
- Aphis verbasci* – sığırquyruğu mənənəsi
- Aphis viburni* – başınağacı qara mənənəsi
- Hyalopterus pruni* – gavalı mənənəsi
- Rhopalosiphum maidis* – qarğıdalı mənənəsi, yaşıl qarğıdalı mənənəsi
- Rhopalosiphum nymphaeae* – suzanbağı mənənəsi
- Rhopalosiphum padi* – adi meşə gilası mənənəsi
- Acyrtosiphon gossypii* – böyük pambıq mənənəsi
- Acyrtosiphon pisum* – noxud mənənəsi
- Brachycaudus (Appelia) prunicola* – zolaqlı şaftalı mənənəsi
- Brachycaudus (Acaudus) divaricatae* – alça mənənəsi
- Brevicoryne brassicae* – kələm mənənəsi
- Diuraphis noxia* – arpa mənənəsi
- Lipaphis erysimi* – xardal mənənəsi
- Macrosiphum rosae* – qızılgül mənənəsi
- Macrosiphum euphorbiae* – böyük kartof mənənəsi
- Megoura viciae* – lərgə mənənəsi
- Myzus (Nectarosiphon) persicae* – yaşıl şaftalı mənənəsi, şaftalı mənənəsi, tütün mənənəsi, tənəkə mənənəsi
- Myzus (Myzus) cerasi* – albalı mənənəsi
- Sitobion avenae* – böyük taxıl mənənəsi
- Panaphis juglandis* – qoz iri mənənəsi
- Eriosomatinae (Eriosomatidae, Pemphigidae) – penfiqi fəsiləsi
- Eriosoma lanigerum* – qanlı mənənə
- Tetraneura caerulea* – qarağac mənənəsi
- Cinara cupressi* – sərvi mənənəsi
- Glyphina betulae* – tozağacı mənənəsi

Auchenorrhyncha (Cicadinea) – xortumdöşlər, cırcıramakimilər
 üye – cırcırama-1 цикада
 Nyalesthes obsoletus – sarmaşiq sisəyi
 Membracidae – qozbellər
 üye – qozbel (çvr. < Rus. горбатка)
 Centrotus cornutus – adi qozbel
 Cicadellidae – cırcıramacıqlar
 üye – cırcıramacıq (çvr. < Rus. цикадка), sisək
 Aphrodes bicinctus – yonca sisəyi
 Cicadella viridis – yaşıl cırcıramacıq
 Macrosteles laevis – altınöqtəli sisək
 Cicadidae – oxuyan cırcıramalar
 Cicada orni – göyrüş cırcıraması
 Cyclochila australasiae – Avstraliya cırcıraması
 Lyristes plebejus (Tibicen plebejus) – adi cırcırama
 Magicicada septendecim – onyeddiillik cırcırama, 17 illik cırcırama
 Aphrophoridae – qovuqlu cırcıramalar
 Coleorrhyncha or Peloridiomorpha – peloridinlər
 Peloridiidae – peloridinlər
 Heteroptera – taxtabitilər, yarımşərtqanadlılar
 Cryptocerata [aquatic bugs] – gizli bığcıqlılar
 Gymnocerata [terrestrial bugs] – sərbəst bığcıqlılar
 Gerridae (Halobatidae) – suölçənlər
 üye – suölçən (çvr. < Rus. водомерка)
 Gerris lacustris – gölməçə suölçəni
 Hydrometridae – çubuqşəkili suölçənlər
 Corixidae – avarçəkənlər
 üye – avarçəkən (çvr. < Rus. гребляк)
 Nepidae – su əqrəbləri

Nepa cinerea – su əqrəbi
Notonectidae – subitləri
Notonecta glauca – subiti
Cimicidae – yataq taxtabitiləri
Cimex lectularius – taxtabiti, yataq taxtabitisi
Miridae – korçalar, ot bağacıqları
 üye – korça (çvr. < Rus. слепняк < слепой «kor»)
Adelphocoris lineolatus – yonca bağacığı, yonca taxtabitisi
Lygus pratensis – çəmən bağacığı, çəmən taxtabitisi, tarla bağacığı
Orthotylus flavosparsus – yaşıl yonca taxtabitisi
Polymerus cognatus – çuğundur bağacığı, çuğundur taxtabitisi, çuğundur qalxanlısı
Trigonotylus ruficornis – taxıl taxtabitisi
Tingidae – qırçınıllar
 üye [кружевница] – qırçınılı
Stephanitis pyri – armud bağacığı, armud taxtabitisi, meyvə taxtabitisi
Reduviidae [хищнец] – yırtıcılar
Triatominae – üçatomlu birələr (çvr. < Rus. триатомовые клопы)
Triatoma infestans – öpüş birəsi, üçatomlu birə {<http://virtualaz.org>}
 üye – qabıqaltı (çvr. < Rus. подкорник)
Alydidae – alididlər
Coreidae [краевик, ромбовик] – rombvarilər
Lygaeidae [наземник] – torpaq taxtabitiləri
Aellopus atratus – xiyar bağacığı
Piesma quadrata – tərə taxtabitisi
Acanthosomatidae [древесные щитники] –
Cydnidae [земляные щитники] – yer qalxancılıqları
Pentatomidae [настоящие щитники] – qalxancılıqlar, qalxancıqlar, pentatomidlər
Aelia – eliya
Aelia acuminata – sivribaş bağacıq, şişbaşlı eliya

Aelia rostrata – burunlu eliya, şişovurd eliya

Aelia virgata – əlvan eliya

Halyomorpha halys – mərmər bağacıği

Carpocoris fuscispinus –

Carpocoris purpureipennis –

Dolycoris baccarum – giləmeyvə taxtabitisi

Apodiphus amygdali – badam taxtabitisi

Nezara viridula – yaşıl nezara

Eurydema ventrale – bəzəkli kələm bağacıği, kələm taxtabitisi

Eurydema oleracea – raps taxtabitisi

Scutelleridae [щитники-черепашки] – qalxancıqlı bağacıqlar

Eurygaster – bağacıq (çvr. < Rus. черепашка)

Eurygaster integriceps – zərərli bağacıq, ziyankar bağacıq

Eurygaster testudinaria – rütubətsevən bağacıq

Eurygaster maura – mavr bağacıği, taxıl bağacıği

Eurygaster austriacus – Avstriya bağacıği

Endopterygota (Holometabola, Metabola, Oligoneoptera) – tam metarmorfozlular, tam çevrilmə ilə inkişaf edən cücülər

Elytrophora (Pancoleoptera, Coleoptera, Coleopteroidea) – koleptoroidlər və ya sərt qanadlıkimilər

STREPSIPTERA – yelpikqanadlılar, yelpik qanadlılar

COLEOPTERA – sərtqanadlılar, böcəklər

üye [жук / beetle] – böcək бөчәк

Archostemata / Glomeromycota (Cupedoidea + Micromalthoidea) – arxostemat [yarımdəstəsi]

Мухophaga (Lepiceroidea + Sphaeriusoidea) – miksofaqa [yarımdəstəsi]

Adephaga (Caraboidea + Dytiscoidea + Gyrinoidea + Haliploidea) – ətyeyən böcəklər [yarımdəstəsi], ətyeyənlər, cücüyeyən böcəklər

Carabidae – vızıldaq böcəkləri, karabid böcəklər, karabidlər

Carabinae – qaçağanlar-1, əsl karabidlər, haflar-2 (www.ecostyle.az)

Calosoma – qəşəng böcək (çvr. < Rus. красотел)

Calosoma sycophanta – iyli qəşəng böcək, qəşəng böcək

Calosoma inquisitor – kiçik qəşəng böcək

Carabus [жужелица] – qaçağan гачаған (çvr. < Rus. бегун < бегать «qaçmaq»), *karabus* (< Rus. карабус)

Carabus caucasicus – Qafqaz ilbizyeyən fişqırdanı, Qafqaz karabusu

Carabus talyschensis talyschensis (*Carabus clypeatus talyschensis*) – talış üçpərli qaçağanı, üçpərli talış qaçağanı MT, üçpərli talış çarağanı MT

Carabus auratus – qızılı böcək-2

Cicindelinae – çarağanlar, qaçağanlar-2

çarağan чапаған (çvr. < Rus. скакун < скакать «çarmaq»)

Cicindela campestris – tarla çarağanı, tarla qaçağanı

Megacephala euphratica – Fərat çarağanı

Bembidion bracculatum – Himalay vızıldaq böcəyi

Harpalus calceatus – darı böcəyi

Zabrus – taxıl böcəkləri

Zabrus tenebrioides – taxıl böcəyi

Dytiscidae [плавунец] – üzər böcəklər, üzərlər

Dytiscus – üzər böcək, üzər böcəyi

Gyrinidae [вертячка] – fırlanğıc böcəkləri, hərləncik böcəklər, xırda su böcəkləri

Halipilidae [плавунчик] –

Polyphaga (*Staphyliniformia* + *Scarabaeiformia* + *Elateriformia* + *Bostrichiformia* + *Cucujiformia*) – hərşeyeyeyən böcəklər

Hydrophilidae – susevərlər, susevər böcəklər

Hydrophilus – susevər (çvr. < Rus. водолюб)

Hydrophilus piceus – böyük qara susevər

Hydrochara caraboides – kiçik susevər

Histeridae – histeridlər

üye [карапузик] – корпуş, ромпуş § Корпуş прил. разг. 1. пухлый, пухленький. Корпуş әлләр пухлые руки 2. толстенький. Корпуş уşaq толстенький ребенок

Sphaeritidae [таёжники, шаровики] –

Leptodirus hochenwartii – mağara böcəyi

Platypsyllus castoris – qunduz birəsi

Silphidae – cəsəd yeyənlər, cəsəd yeyən böcəklər, ölüyeyənlər

üye [мертвоед] – cəsəd yeyən, ölüyeyən, cəmdəkeyeyən

Nicrophorus vespillo – məzar böcəyi, məzarböcəyi (çvr. < Rus. могильный жук)

Staphylinidae – yırtıcı böcəklər (çvr. < Rus. жуки-хищники), yırtıcılar, stafilinidlər

Geotrupidae [навозники-землерои, навозники] –

üye [навозник] – reyinböcəyi, reyin böcəyi, reyinqurdu

Passalidae [Сахарные жуки] – şəkər böcəkləri

üye – şəkər böcəyi

Lucanidae [рогачи] – buynuzlu böcəklər, maral böcəklər

Lucanus cervus – maral böcəyi, maral böcək, qayçılı cücü

Scarabaeidae [пластинчатоусые] – lövhəbiğ böcəklər, yastıbiğsıqlılar

Scarabaeinae – reyin böcəkləri

Scarabaeus – skarabey (< Rus. скарабей)

Melolonthinae – xırıldaq böcəkləri, xırıldaqlar

üye [хрущ] – xırıldaq

Melolontha – may xırıldaqı, may böcəyi, mayböcəyi

Melolontha melolontha – may xırıldaqı, qərb may xırıldaqı

Melolontha hippocastani – şərq may xırıldaqı

Polyphylla alba – ağ xırıldaq

Polyphylla fullo – mərmər xırıldaqı

Polyphylla irrorata – Yeddisu mərmər xırıldaqı

Polyphylla olivieri – Zaqafqaziya mərmər xırıldaqı, Zaqafqaziya mərmər böcəyi

Polyphylla tridentata – üçdişli mərmər xırıldaqı

Rutelinae – sümürtgən böcəkləri, sümürtgən böcəklər, sümürtgən taxıl böcəkləri

Popillia japonica – Yaponiya böcəyi

Anisoplia austriaca – taxıl sümürtgəni, taxıl sümürtkəni

Anisoplia agricola – xaçlı sümürtgən, xaçlı sümürtkən

Anisoplia farraria – xaçlı Qafqaz sümürtgəni
Brancoptia leucaspis – ağqalxanlı sümürtgən, ağqalxanlı sümürtgən böcəyi, ağqalxanlı sümürtkən
Popillia japonica – yapon böcəyi, Yaponiya böcəyi
Dynastes hercules – Herkules böcəyi
Megasoma elephas – fil böcəyi
Oryctes rhinoceros – kərgədan böcək
Pentodon idiota – qarğıdalı peyinböcəyi, qarğıdalı peyin böcəyi, qarğıdalı böcəyi
Cetoniinae – parıldağ böcəklər, parıldaqlar
Goliathus goliatus – qolıaf böcək
Cetonia aurata – qızılı parıldağ
Oxythyrea cinctella – haşiyəli maralça
Tropinota hirta (*Epicometis hirta*) – tüklü maralça
Buprestidae – qızılböcəklər, qızıl böcəklər, qızılı böcəklər
üye – qızılböcək (çvr. < Rus. златка), qızıl böcək, qızılı böcək-1, qızılıböcək
Julodis variolaris – dəyişkən qızılböcək
Julodis bucharica – Buxara qızılböcəyi
Acmaeodera cuprinula – noxud qızılböcəyi
Perotis cuprecta – südləyən qızılböcəyi
Dicerca – diserka
Dicerca fritillum – palıd diserkası
Dicercaalni – qızılağac diserkası
Capnodis tenebricosa – bozumtul qızılböcək
Capnodis tenebrionis – qaramtıl qızılböcək
Capnodis miliaris – böyük qızılböcək
Capnodis cariosa – meyvə qızılböcəyi
Sphenoptera – kök qızılböcəyi
Sphenoptera montana – yonca qızılböcəyi
Cratomerus hungaricus – macar qızılböcəyi
Anthaxia quadripunctata – dörd nöqtəli qızılı böcək

Chrysobothris affinis – palıd qızılböcəyi

Buprestis salomonii – Salomon qızılböcəyi

Coraeus rubi – böyürtkən qızılböcəyi

Agrilus – nazıkbədən qızılböcək (çvr. < Rus. узкотелая златка)

Agrilus cuprescens – qızılgül qızılböcəyi

Agrilus mali – alma qızılböcəyi

Elateridae – şıqqıldaq böcəkləri, şıqqıldaq böcəklər, şıqqıldaqlar

üye – şıqqıldaq (çvr. < Rus. щелкун)

sürfə – məftil qurdu

Agrypnus binodulus – qabarlı şıqqıldaq

Agrypnus murinus – boz şıqqıldaq

Lacon altaicus – Altay şıqqıldağı

Lacon conspersus – xallı şıqqıldaq

Lacon funebris – torpaq şıqqıldağı

Lacon lepidopterus – pulcuqlu şıqqıldaq

Lacon punctatus – nöqtəli şıqqıldaq

Lacon querceus – palıd şıqqıldağı

Sericus brunneus – qonur şıqqıldaq

Anostirus castaneus – sarıqanad şıqqıldaq

Yukara inornata – bəzəksiz şıqqıldaq

Agriotes acuminatus – bimbiz şıqqıldaq

Agriotes gurgistanus – çöl şıqqıldağı

Agriotes lineatus – zolaqlı şıqqıldaq

Agriotes pallidulus – sarı şıqqıldaq

Agriotes reitteri – Reytter şıqqıldağı

Agriotes sputator – əkin şıqqıldağı

Agriotes starcki – Stark şıqqıldağı

Ampedus sanguineus – qanqırmızı şıqqıldaq

Athous bicolor – ikirəng şıqqıldaq

- Athous dahuricus* – daur şıqqıldağı
- Athous haemorrhoidalis* – qırmızıquyruq şıqqıldağ
- Athous niger* – qara şıqqıldağ
- Campylomorphus homalisinus* – yastıca şıqqıldağ
- Denticollis varians* – dəyişkən şıqqıldağ
- Diacanthous undulatus* – dalğalı şıqqıldağ
- Dolopius marginatus* – haşiyəli şıqqıldağ
- Hemicrepidius hirtus* – tükli şıqqıldağ
- Melanotus villosus* – qırmızıayaq şıqqıldağ
- Selatosomus aeneus* – parlaq şıqqıldağ
- Selatosomus balteatus* – qurşaqlı şıqqıldağ
- Selatosomus cruciatus* – xaçlı şıqqıldağ
- Hypnoidus depressus* – çökək şıqqıldağ
- Hypnoidus frigidus* – yüksək dağ şıqqıldağı
- Hypnoidus gibbus* – qozbel şıqqıldağ
- Hypnoidus hyperboreus* – şimal şıqqıldağı
- Hypnoidus riparius* – sahil şıqqıldağı
- Hypnoidus rivularius* – tundra şıqqıldağı
- Actenicerus sjaelandicus* – mişarbiğ şıqqıldağ
- Ctenicera pectinicornis* – daraqbığ şıqqıldağ
- Prosternon tessellatum* – şahmatı şıqqıldağ
- Omalisidae – omalizidlər
- Drilidae – drilidlər
- Lampyridae – işıldayan böcəklər
- Lampyris noctiluca* – atəşböcəyi, atəş böcəyi, yarpızcücüsü, işıldaquş, gecəçırağı (Nahçıvan)
- Omethidae – ometidlər
- Phengodidae – fengodidlər
- Cantharidae – yumşaqbədənlilər (çvr. < Rus. мягкотелка)
- Telephorus* (SYN→ *Telephorus melanurus*, *Telephorus bilineatus*) [snow-worm] – qar soxulcanları

Dermestinae – gönyeyən böcəklər

Attagenus pellio – kürk qurdu

Derodontidae – derodontidlər

Anobiidae – yonucular

Anobium punctatum – ağacovan

Stegobium paniceum – çörək yonucusu

Bostrichidae – başlıqlı böcəklər (< Rus. шапошонники)

Sinoxylon – kapturniklər

Dinoderus bifoveolatus – yalançı qabıqyeyən

Dermestidae – dəriyeyənlər, gönyeyən böcəklər

üye – dəriyeyən, gönyeyən (çvr. < Rus. кожеед)

Trogoderma – troqoderma (< Rus. трогодерма)

Trogoderma granarium – karı böcəyi, karı böcəyi (çvr. < Rus. капровый жук)

Cleridae – alabuğalar, alabəzək böcəklər, alaca böcəklər

üye [пестряк] – alabuğa, alabəzək böcək, alaca böcək

Necrobia [костоед] – sümükyeyən

Necrobia ruficollis – qırmızıdöş sümükyeyən

Necrobia rufipes – qırmızıayaq sümükyeyən

Necrobia violacea – göy sümükyeyən

Opilo domesticus – ev alabuğası

Thanasimus formicarius – qarışqa alabuğa

Trichodes apiarius – arı böcək

Nitidulidae – parıldayan böcəklər (çvr. < Rus. блестянки)

Coccinellidae – parabüzənlər, parabüzən böcəklər, koxsinellidlər

Adalia bipunctata – iki nöqtəli adaliya, İki nöqtəli adalia parabüzəni, iki nöqtəli parabüzən, 2 nöqtəli parabüzən

Adalia decempunctata – 10 nöqtəli adalia parabüzəni

Coccinella septempunctata – yeddi nöqtəli parabüzən, yeddinöqtəli parabüzən, 7 nöqtəli parabüzən, parabüzən, günbəbə, uçağan*, uç-uç* xanqızı, xanımböcəyi, ananqız* (Nahçıvan)

Coccinula quatuordecimpustulata – 14-ləkəli parabüzən
Coccinula sinuatomarginata – haşiyəli parabüzən
Harmonia quadripunctata – şam ağacı parabüzəni
Hippodamia tredecimpunctata – 13 nöqtəli hippodamia parabüzəni
Hippodamia undecimnotata (*Semiadalia undecimnotata*) – 11-nöqtəli semiadalia parabüzəni
Propylea quatuordecimpunctata – 14-nöqtəli propuleya parabüzəni
Psyllobora vigintiduopunctata (*Thea vigintiduopunctata*) – 22-ləkəli tea parabüzəni
Scymnus auritus (*Pullus auritus*) – palıd parabüzəni
Scymnus haemorrhoidalis (*Pullus haemorrhoidalis*) – çəmən parabüzəni
Scymnus subvillosus (*Pullus subvillosus*) – bağ parabüzəni
Stethorus punctillum – nöqtəli parabüzən
Exochomus nigromaculatus (*Exochomus flavipes*) – sarıayaq exzoxomus
Epilachna chrysomelina – heyva parabüzəni
Epilachna vigintioctomaculata –
Subcoccinella vigintiquatuor punctata – yonca parabüzəni
Mycetophagidae – göbələkuyənlər
Mycetophagus – göbələkuyən (çvr. < Rus. грибоед)
Tetratomidae – tetratomidlər
Zopheridae – zoferidlər
Tenebrionidae [чернотелки] – qarabədən böcəklər, qarabədənlər
üye – qarabədən böcək, qarabədən (çvr. < Rus. чернотелка), qaraböcək
Alleculinae or Alleculidae – tozcuqeyənlər
üye – tozcuqeyən (çvr. < Rus. пыльцеед)
Cteniopinus altaicus – Altay tozcuqeyəni
Omophlina hirtipennis – tüklü tozcuqeyən
Mycetochara humeralis – sarıçıyın tozcuqeyən
Cteniopus flavus – boz-sarı tozcuqeyən
Omophlus pilicollis – xardal tozcuqeyəni
Omophlus pruinus – üzüm tozcuqeyəni

- Podonta daghestanica* – Dağıstan tozcuqeyəni
- Podonta dongata* – Zaqafqaziya tozcuqeyəni
- Steneryx dejeani* – Dejan tozcuqeyəni
- Lagria hirta* [мохнатка обыкновенная] –
- Blaps* [медляк] – dozanqurdular
- Blaps halophila* – çöl qarabədən böcəyi
- Opatrum sabulosum* – qum qarabədən böcəyi
- Tenebrio & Tribolium* [хрущак, мучные хрущак; личинка: мучной червь] – un böcəyi
- Tenebrio molitor* – iri un böcəyi
- Oedemeridae* – ensiz qanadüstlüklülər (çvr. < Rus. узконадкрылки), ensiz qanadüstlüklü böcəklər
- Meloidae* [нарывники] – meloidlər
- üye – qabarböcəyi, qabar böcəyi
- Alosimus chalybaeus* – göy qabarböcəyi
- Cerocoma schaefferi* – Şeffər qabarböcəyi
- Epicauta erythrocephala* – qarmızıbaş qabarböcəyi
- Epicauta megaloccephala* – qarabaş qabarböcəyi
- Lytta caraganae* – xostək qabarböcəyi
- Meloe* – mayböcəyi (çvr. < Rus. майка)
- Meloe proscarabaeus* – adi mayböcəyi, qara mayböcəyi
- Meloe variegatus* – ala mayböcəyi
- Meloe violaceus* – bənövşəyi mayböcəyi
- Mylabris biguttata* – iki xallı qabarböcəyi
- Mylabris calida* – xallı qabarböcəyi
- Mylabris cineta* – pambıq qabarböcəyi
- Mylabris crocata* – zəfəran qabarböcəyi
- Mylabris festive* – bəzəkli qabarböcəyi
- Mylabris mannerheimi* – Turan qabarböcəyi
- Mylabris polymorpha* – gül qabarböcəyi
- Mylabris pusilla* – cırtıdan qabarböcəyi

Mylabris quadripunctata – dörd nöqtəli qabarböcəyi

Mylabris variabilis – dəyişkən qabarböcəyi

Anthicidae – antisidlər

Chrysomelidae – yarpaqeyənlər, yarpaqeyən böcəklər, yarpaqgəmirənlər

üye – yarpaqeyən (çvr. < Rus. листоед)

Synetinae – sinetilər

Donaciinae [радужницы] – qüzəhcələr

Donacia [радужница] – qüzəhcə

Criocerinae [трещалки] – yarpaq qurdları

Lilloceris lilii [лилейная трещалка] – zanbaq yarpaq qurdu

Lilloceris merdigera [луковая трещалка] –

Lema [пьявица] – zəlicə, zəlicə böcəyi

Oulema melanopus [красногрудая пьявица] – qırmızıdöş zəlicə, qırmızısınə zəlicə, zəlicə böcəyi, zəlicik

Clytrinae [клитрины] – klitrinlər

Clytra quadripunctata – dörd nöqtəli yarpaqeyən

Labidostomis montana – labidostomis yarpaqeyən böcəyi

Lachnaia sexpunctata – palıd yarpaqeyəni

Smaragdina salicina – meyvə yarpaqeyəni

Smaragdina limbata – həşiyəli yarpaqeyən

Cryptocephalinae [скрытоглавы] – gizlibaşlar

Cryptocephalus – gizlibaş (çvr. < Rus. скрытоглав)

Cryptocephalus bipunctatus – iki nöqtəli gizlibaş

Cryptocephalus coryli – findıq gizlibaşı

Cryptocephalus flavipes – sarıayaq gizlibaş

Cryptocephalus moraei – çobansüzgəci gizlibaşı

Cryptocephalus octopunctatus – səkkiz nöqtəli gizlibaş

Eumolpinae [эумольпины] – eumolpinlər

Chrysomelinae [хризомелины] – xrizomelinlər

Chrysolina cerealis – taxıl yarpaqyeyəni
Chrysolina graminis – ot yarpaqyeyəni
Chrysolina herbacea – nanə yarpaqyeyəni
Chrysolina hyperici – çobansüzgəci yarpaqyeyəni
Chrysolina limbata – haşiyəli yarpaqyeyən
Chrysolina polita – hamar yarpaqyeyən
Chrysolina staphylaea – kürən yarpaqyeyəni
Chrysolina urjanchaica – Uryanxay yarpaqyeyəni
Chrysomela populi – qovaq yarpaqyeyəni
Chrysomela tremulae – ağcaqovaq yarpaqyeyəni
Chrysomela saliceti – söyüd yarpaqyeyəni
Chrysomela collaris – abı rəngli söyüd yarpaqyeyəni
Chrysomela lapponica – Laplandiya yarpaqyeyəni
Chrysomela vigintipunctata – iyirmi nöqtəli yarpaqyeyən
Colaphus hoefti – şərq xardal yarpaqyeyəni
Colaphus sophiae – qərb xardal yarpaqyeyəni
Entomoscelis adonidis – raps yarpaqyeyəni
Gastrophysa polygoni – qarabaşaq yarpaqyeyəni
Gastrophysa viridula – əvəlik yarpaqyeyəni
Gonioctena decemnotata – qırmızıayaq yarpaqyeyən
Gonioctena pallida – solğun yarpaqyeyən
Leptinotarsa decemlineata – Kolorado böcəyi, Kolorado kartof böcəyi
Leptinotarsa juncta – yalançı kartof böcəyi
Phaedon armoraciae – qıtıqotu yarpaqyeyəni
Phaedon cochleariae – kələm yarpaqyeyəni
Diabrotica virgifera – qərb qarğıdalı böcəyi
Galerucinae – yastıcalar
Galeruca laticollis – kəpənəkçiçək yarpaqyeyəni
Galeruca tanacetii – yanotu yarpaqyeyəni

Galerucella lineola – sarı söyüd yarpaqyeyəni
Galerucella tenella – çiyələk yarpaqyeyəni
Lochmaea caprea – keçi söyüdü yarpaqyeyəni
Pyrrhalta viburni – başnağacı yarpaqyeyəni
Xanthogaleruca luteola – qarağac yarpaqyeyəni
Falsoexosoma cyanipenne – falsoeksosoma yarpaqyeyəni
Luperus xanthopoda – sarıayaq yarpaqyeyən
Agelastica alni – qızılağac yarpaqyeyəni
 Alticini or Alticinae [земляные блошки] – birəböcəklər, birəciklər
 üye – birəcik (çvr. < Rus. блошка)
Altica ampelophaga – üzüm birəciyi
Altica oleracea – alaqotu birəciyi
Aphthona euphorbiae – kətan birəciyi
Chaetocnema [partim : breviscula, concinna, tibialis] – çuğundur birəcikləri
Chaetocnema aridula – böyük taxıl birəsi
Chaetocnema breviscula – cənub çuğundur birəciyi, cənub çuğundur birəsi
Chaetocnema concinna – adi çuğundur birəciyi
Epitrix tuberis – Köküymruların böcək-birələri
Phyllotreta armoraciae – qıtıqotu birəsi
Phyllotreta atra – qara xaççiçək birəciyi, qara xaççiçək birəsi
Phyllotreta cruciferae – xaççiçək birəciyi
Phyllotreta exclamationis – nida işarəli birəcik
Phyllotreta flexuosa – ilanvari birəcik
Phyllotreta nemorum – ayağı açıqrəngli birəcik
Phyllotreta nigripes – göyrəngli birəcik, göy xaççiçək birəciyi
Phyllotreta undulata – dalğalı birəcik
Phyllotreta vittula – taxıl xətli birəciyi, zolaqlı taxıl birəsi
Psylliodes attenuatus – kənaf birəciyi
Psylliodes chrysocephalus – raps birəciyi

Psylliodes cupreata – kök birəciyi

HAYMATLOS листоед-долгоног – саудаг уаграгуюән

Cassidinae [щитоноски] – qalxanlılar

Cassida nebulosa – çuğundurböcəyi

Hispini or *Hispinae* [листоеды-шипоноски] –

Lamprosomatinae [лампросоматины] – lamprosomatinlər

Bruchinae (*Bruchidae*) [зерновки] – dənyeyənlər, dənyeyən böcəklər

üye [зерновка] – dənyeyən, anbargüvəsi

Acanthoscelides obtectus – lobya dənyeyəni, paxlaqurdu

Callosobruchus analis – Asiya toxumyeyəni

Callosobruchus chinensis – Çin toxumyeyəni, Çin dənyeyəni

Callosobruchus maculatus – dörd ləkəli dənyeyən

Callosobruchus phaseoli – hind lobya toxumyeyəni

Bruchidius gilvus – xaşa dənyeyəni

Bruchidius incarnatus – Misir noxud dənyeyəni

Bruchus pisorum – noxud dənyeyəni

Bruchidius varius – yonca dənyeyəni

Bruchus atomarius – güllücə dənyeyəni

Bruchus lentis – mərcimək dənyeyəni

Bruchus viciae – lərgə dənyeyəni

Caryedon serratus [*Caryedon gonagra*] – yer findığı toxumyeyəni

Euspermophagus sericeus – sarmaşığı dənyeyəni

Pachymerus acaciae – akasiya dənyeyəni

Pachymerus nucleorum – palma dənyeyəni

Zabrotes subfasciatus – Braziliya dənyeyəni

Cerambycidae – uzunbıqlar, uzunbıg böcəklər, bıqlı böcəklər, odun böcəkləri

üye [усач, дровосек] – uzunbıg, odunböcəyi, ağacqurdu

Parandrinae [парандрины] – parandrinlər

Parandra – parandra

Parandra caspia – Xəzər parandrası
 Prioninae [усачи-прионины] –
Aegosoma scabricorne – dənəvərbıǵlı uzunbıǵ
Rhaesus serricollis – döşüdişli uzunbıǵ
Allosterna tabacicolor – qonur uzunbıǵ
 Spondylidinae [спондилидины] – spondilidlər
Arhopalus rusticus – qonur şam uzunbıǵı
Necydalis major – böyük qısaqanad uzunbıǵ
Acanthocinus aedilis – bozbıǵlı uzunbıǵ
Agapanthia violacea – pişikotu uzunbıǵı
 Dorcadion [корнед] – kökyeyən
 Dorcadion (*Cribridorcadion*) *talyschense* – Talış kökyeyəni
Tetrops praeustus – meyvə uzunbıǵı
Mallosia (Semnosia) galinae – Qobustan malloziyası
Mallosia (Semnosia) scovitzii – Skovits uzunbıǵı
Morimus asper – qara uzunbıǵ
 Cerambycinae – əsl uzunbıǵlar
Cerambyx cerdo – böyük palıd uzunbıǵı
Plagionotus floralis – yonca uzunbıǵı
Purpuricenus talyschensis – tünd qırmızı talış uzunbıǵı
Rosalia alpina – Alp rozalijası
Xylotrechus altaicus – Altay modrin uzunbıǵlısı
 Anthribidae [ложнослоники] – yalançı uzunburunlar
Anthribus fasciatus – qırmızı yalançı uzunburun
Anthribus nebulosus – küknar boz yalançı uzunburunu
Platystomos albinus – aǵımtıl yalançı uzunburun
Platyrhinus resinosus – böyük yalançı uzunburun
 Belidae [белиды] – belidlər
 Rhynchitidae [букарки] – bukarkalar

Coenorrhinus pauxillus (*Neocoenorrhinidius pauxillus*) – bukarka (< Rus. букарка)

Rhynchites bacchus – kazarka (< Rus. казарка)

Rhynchites auratus (*Epirhynchites auratus*) – albalı uzunburunu

Involvulus cupreus (*Rhynchites cupreus*) – gavalı uzunburunu

Attelabidae [трубковёрты] – borubükənlər, borulayıcılar, borulayıcı böcəklər

üye – borubükən (çvr. < Rus. трубковёрт), borubükən uzunburun (çvr. < Rus. долгоносик-трубковёрт), borulayıcı

Apoderus coryli – fındıq borubükəni

Attelabus nitens – palıd borubükəni

Byctiscus betulae – üzüm borubükəni

Byctiscus populi – qovaq borubükəni

Deporaus betulae – tozağacı qara borubükəni

Deporaus tristis – ağcaqayın borubükəni

Brentidae – uzunbədənlər (çvr. < Rus. долготелы)

Apion – toxumyeuən uzunburun (çvr. < Rus. долгоносик-семяед)

Apion apricans – yonca uzunburunu

Apion flavipes – sarıayaq qarayonca toxumyeuəni

Curculionidae [долгоносики, слоники] – uzunburun böcəklər, uzunburunlar

Adelognatha – qısaхortumlular (çvr. < Rus. короткохоботные)

Phanerognatha – uzunхortumlular (çvr. < Rus. длиннохоботные)

Sitophilus granarius – anbar uzunburnu

Sitophilus oryzae – düyü uzunburnu

Ceutorhynchus – gizli хortumlu (çvr. < Rus. скрытнохоботник)

Ceutorhynchus quadridens – kələm gövdə gizli хortumusu

Anthonomus – çiçəkyeuən (çvr. < Rus. цветоед)

Anthonomus amygdali – badam çiçəkyeuəni

Anthonomus grandis – şər q pambıq uzunburunu

Anthonomus humeralis – albalı çiçəkyeuəni

Anthonomus musculus – mərcanı çiçəkyeuəni

Anthonomus pomorum – alma çiçəkyeyəni
Anthonomus pyri – armud çiçəkyeyəni
Anthonomus rubi – moruq çiçəkyeyəni
Anthonomus signatus – çiyələk çiçəkyeyəni
Cionus scrophulariae – keçiqulağı uzunburunu
Curculio caryae – pekan uzunburunu
Curculio cerasorum – albalı uzunburunu
Curculio elephas – şabalıd uzunburunu
Curculio glandium – palıd uzunburunu
Curculio nucum – fındıq uzunburunu
Curculio occidentis – böyük fındıq uzunburunu
Rhynchaenus – atlanqac uzunburun (çvr. < Rus. долгоносик-прыгун)
Rhynchaenus alni – tozağacı atlanqac uzunburunu
Rhynchaenus fagi – fıstıq atlanqac uzunburunu
Rhynchaenus pallicornis – alma atlanqac uzunburunu
Rhynchaenus populi – qovaq atlanqac uzunburunu
Rhynchaenus quercus – palıd atlanqac uzunburunu
Rhynchaenus rufipes – kürən atlanqac uzunburun
Rhynchaenus saltator – qarağac atlanqac uzunburunu
Tychius – toxumyeyən tixiuslar
Tychius flavus – sarı yonca toxumyeyəni
Caulophilus latinasus – enlixortumlu düyü uzunburunu
Psalidium maxillosum – qara çuğundur uzunburunu
Sitona – kök yumrusu uzunburun böcəklər
Sitona callosus – kök yumurucuq uzunburunu
Sitona crinitus – qarayonca uzunburunu, boz gilli uzunburunu
Sitona cylindricollis – daralın uzunburunu
Sitona hispidulus – sarıyaq uzunburunu
Sitona lineatus – zolaqlı noxud uzunburunu, zolaqlı uzunburun

- Sitona longulus* – yonca kök yumrusu uzunburunu
- Sitona sulcifrons* – bozqıllı uzunburunu
- Sitona ineps* – yonca kök-yumurucuq uzunburunu
- Premnotrypes* – Andiya kartof uzunburunu
- Phyllobius oblongus* – meyvə uzunburunu
- Phyllobius maculicornis* – yarpaq uzunburunu
- Otiorhynchus ligustici* – yonca böcəyi
- Conotrachelus nenuphar* – meyvə uzunburunu
- Hylobius abietis* – böyük şam uzunburunu
- Phytonomus murinus* – adi yonca uzunburunu
- Phytonomus variabilis* – yonca yarpaqeyəni, fitonomus
- Asproparthenis punctiventris* – çuğundur adi uzunburunu, çuğundur uzunburun böcəyi
- Scolytinae (Scolytidae, Iridae) [короеды] – qabıqeyənlər, qabıqeyən böcəklər
- üye – qabıqeyən (çvr. < Rus. короед), qabıqqurdu
- Ernoporus caucasicus* – Qafqaz qabıqeyəni
- Ernoporus eggersi* – Eggers qabıqeyəni
- Ernoporus fagi* – fıstıq qabıqeyəni
- Ernoporus tiliae* – cökə qabıqeyəni
- Naupactus leucoloma* [*Pantomorus leucoloma*] – ağhaşiyəli böcək (çvr. < Rus. белокаёмчатый жук)
- Hylesinini [лубоеды] – lifyeyənlər
- üye – lifyeyən (çvr. < Rus. лубоед)
- Dendroctonus frontalis* – cənub şam lifyeyəni
- Dendroctonus micans* – böyük küknar lifyeyəni
- Hylastinus obscurus* – yonca lifyeyəni
- Hylesinus fraxini* – ala göyrüş lifyeyəni
- Hylesinus crenatus* – böyük göyrüş lifyeyəni
- Pteleobius vittatus* – qarağac lifyeyəni
- Tomicus piniperda* – böyük şam lifyeyəni
- Hypoborus ficus* – əncir qabıqeyəni

- Ips sexdentatus* – altıdişli qabıqyeyən
- Ips subelongatus* – böyük modrin qabıqyeyəni
- Scolytus amygdali* – badam qabıqyeyəni
- Scolytus carpini* – vələs qabıqyeyəni
- Scolytus claviger* – Ussuriya vələs qabıqyeyəni
- Scolytus intricatus* – palıd qabıqyeyəni
- Scolytus laevis* – qarağac qabıqyeyəni
- Scolytus mali* – alma qabıqyeyəni, meyvə qabıqyeyəni
- Scolytus morawitzi* – Moravis qabıqyeyəni, "oduncaq moravisası"
- Scolytus rugulosus* – qırıxıqlı qabıqyeyən, qırıxıqlı Qafqaz qabıqyeyəni
- Scolytus scolytus* – böyük qarağac qabıqyeyəni
- Trypophloeus bispinulus* – şimal qabıqyeyəni
- Neuropteroidea (Neuropterida) – torqanadlıkimilər, neyropteroidlər
- NEUROPTERA (Birostrata, Planipennia) – torqanadlılar
- Osmoidea – osmilidkimilər
- Osmiidae – osmilidlər
- Chrysopidae – qızılgözlər
- Chrysoperla carnea* – adi qızılgöz
- Mantispidae – mantispalar, mantispilər
- Mantispa styriaca* – adi mantispa
- Berothidae – berotidlər
- Myrmeleontidae – qarışqa şirləri
- üye – qarışqa şiri гарышга шири, yer qarışqası, yeriti* (Nahçıvan)
- RHAPHIDIOPTERA – dəvəciklər
- üye – dəvəcik (çvr. < Rus. верблюдка)
- MEGALOPTERA (Meganeuroptera) – iriqanadlılar, iri qanadlılar, sallaqqanadlılar
- Corydalidae [коридалиды] – koridalidlər
- Sialidae [вислокрылки] – sallaqqanadlılar
- Panzygothoraca (Hymenoptera + Enteracantha + Diptera + Amphiesmenoptera) –

HYMENOPTERA – pərdəqanadlılar, pərdə qanadlılar, zarqanadlılar, zar qanadlılar

Symphyla [сидячебрюхие] – oturaqqarınıqlılar oturaq qarınıqlılar, oturan qarınıqlılar, saplaqsızlar, mişarçılar

üye – mişarçı (çvr. < Rus. пилильщик)

Xyelidae – ksielidlər

Argidae [аргиды] – argidlər

Arge [щёткоусы] – firçabığlar

Blasticotomidae – blastikotomidlər

Cimbicidae [булавоусые пилильщики] – toppuzbığ mişarçılar

Diprionidae [сосновые пилильщики] – şam mişarçıları

Diprion similis – qara-sarı şam mişarçısı

Diprion pini – adi şam mişarçısı, şam mişarçısı

Gilpinia hercyniae – adi küknar mişarçısı

Neodiprion sertifer – kürən şam mişarçısı

Pergidae – pergidlər

Tenthredinidae [настоящие пилильщики] – mişarçılar, əsl mişarçılar, həqiqi mişarçılar

larvası [ложногусеница] – yalançı tirtil

Athalia rosae – raps mişarçısı

Caliroa cerasi – albalı mişarçısı, albalı selikli mişarçısı

Hoplocampa brevis – meyvə mişarçısı

Hoplocampa minuta – qara gavalı mişarçısı

Hoplocampa flava – sarı gavalı mişarçısı

Pachynematus scutellatus – zolaqlı küknar mişarçısı, küknar mişarçısı

Tenthredo campestris – çöl mişarçısı

Pamphiliidae [паутинные пилильщики] – toxuyucu mişarçılar

Acantholyda hieroglyphica – toxuyucu mişarçı

Cephalidae [стеблевые пилильщики] – gövdə mişarçıları, taxıl mişarçıları

Cephus pygmeus – taxıl mişarçısı

Trachelus tabidus – qara taxıl mişarçısı

Siricidae [рогохвосты] – buynuzquyuqlar, buynuzquyuqlular

Xiphidriidea [остробрюхие рогохвосты] – itiqarın buynuzquyuqlar

Xiphidria prolongata – girdəbaş buynuzquyuq

Orussidae – orussidlər

Arocrita [стебельчатобрюхие] – saplaqqarınıqlılar, saplaqqarınıqlı pərdəqanadlılar, saplaqlıqarınıqlılar, saplaqlı qarınıqlılar § стебелек = saplaq

Parasitica (Terebrantes) – parazit zarqanadlılar, minicilər

Agaonidae – əncir arıları

Chalcididae – xalsidlər

Eurytomidae – yoğunayaqlılar

üye – yoğunayaq (çvr. < Rus. толстоножка)

Bruchophagus gibbus – yonca yoğunayağı

Bruchophagus roddi – qarayonca yoğunayağı

Braconidae – brakonidlər

Aphidiinae (Aphidiidae) – afidiidler, afididler

Ichneumonidae – ixnevmonidlər

Aculeata – neştərli zarqanadlılar, iynəlilər, sancanlar

Bethylonymoidea – betilonimoidlər

Chrysidoidea – xrizidoidlər

Chrysididae – parlaq arılar

Vespoidea (Vespiformes) – eşşəkarısıkimilər, vespidakimilər, arılar, vespoidlər

Mutillidae – lal arılar

Pompilidae – yol arıları

Vespidae – qırısqanadlılar

üye – eşşəkarısı = 1. шмель (~ шмелиный *Bombus*); 2. оса (~ осиный *Vespula*, *Polistes*)

üye – zənbur = (устар.) оса, шершень

Polistes – kağız arısı

Polistes gallicus – fransız kağız arısı

Vespa [шершень] – eşşəkarısı-2, itarısı*

Vespa crabro – adi eşşəkarısı

Vespa mandarinia – Asiya eşşəkarısı

Vespa orientalis – şərq eşşəkarısı

Vespula [oca] – eşşəkarısı-1

Vespula vulgaris – eşşəkarısı

Scoliidae – skoliyalar, skolidlər

Formicoidea – qarışqakimilər

Formicidae – qarışqalar

Myrmecocystus (*Lasiini*) + *Camponotus* (*Camponotini*) + *Melophorus* (*Melophorini*) + *Plagiolepis* (*Plagiolepidini*) + *Leptomyrmex* (*Dolichoderinae*) – bal qarışqası

Odontomachus – tələçənə qarışqası

Lasius flavus – sarı torpaq qarışqası

Lasius fuliginosus – qara qarışqa

Lasius umbratus – sarı iyli qarışqa

Lasius niger – qara bağ qarışqası

Camponotus [муравей-древоточец] – ağac yonan qarışqa

Oecophylla [муравей-портной] – dərzilə qarışqa

Oecophylla longinoda – Afrika dərzilə qarışqası

Oecophylla smaragdina – Asiya dərzilə qarışqası

Cataglyphis [муравей-бегунок] § atlı qarışqa (qarışqanın üyürək bir qismi) = порода муравьев крупнее обыкновенных, с длинными ножками и красноватыми брюшком.

Cataglyphis bombycina – gümüşü səhra qarışqası

Formica exsecta – nazikbaş qarışqa

Formica aquilonia – şimal meşə qarışqası

Formica lugubris – tüklü meşə qarışqası

Formica pratensis – çəmənlik qarışqası

Formica polyctena – kiçik meşə qarışqası

Formica truncorum – qırmızıbaş qarışqa

Formica rufa – kürən meşə qarışqası, kürən qarışqa, qırmızı meşə qarışqası, "qırmızı orman qarışqası"

Formica cinerea – boz qumluq qarışqası

Formica cunicularia – çöl zirək qarışqası

Formica fusca – qonur meşə qarışqası

Formica gagatoides – qütb qarışqası

Formica picea – чёрный болотный муравей

Formica rufibarbis – qırmızıyanaq qarışqa

Formica subpilosa – tuğay qarışqası

Formica uralensis – qarabaş qarışqa

Formica sanguinea – qırmızı qarışqa

Monomorium pharaonis – ev qarışqası

Solenopsis (saevisima species-group) – atəş qarışqası

Solenopsis invicta – qırmızı atəş qarışqası

Solenopsis richteri – qara atəş qarışqası

Solenopsis xyloni – cənub atəş qarışqası

Tetramorium caespitum [дерновый муравей] – çim qarışqası

Myrmecia – buldoq-qarışqa

Apoidea (Apoiformes) [пчелы и сфекоидные роющие осы] – balarısıkimilər, arıkimilər, arıkimilər və sfekoid qazıcı arılar

Spheciformes – sfekoid arılar

Sphecidae – qazıcı arılar

Bembix – milçəkyeşən (çvr. < Rus. мухоедка)

Philanthus triangulum [пчелиный волк] –

Anthophila – arıkimilər

Andrenidae – andrenidlər (çvr. < Rus. андрениды)

Andrena albopunctata – ağnöqtəli andrena (çvr. < Rus. белопятнистая андрена)

Apidae – əsl arılar, apidlər

Anthophorini – antoforidlər

Anthophora – antofora

Anthophora personata – ayırəncəsi antoforası

Anthophora robusta – qüvvətli antofora

Apis – əsl bal arıları

Apis dorsata – nəhəng arı

Apis mellifera – bal arısı

Apis mellifera caucasia – Qafqaz arısı § Azərbaycanın arı genofondunu iki arı növü – Bozdağ Qafqaz arısı və Sarı İran arısı təşkil edir. Bozdağ Qafqaz arısının Qabaqtəpə və Şahdağ populyasiyası, Sarı İran arısının isə Lənkəran və Sarı İran populyasiyası var.

Bombus – torpaqarısı, eşşək arısı

Bombus portschinsky – Porçinski zolaqlı arısı

Bombus mlokosievitzii – Mlokoseviç zolaqlı arısı

Bombus persicus – fars zolaqlı arısı

Bombus sylvarum [*Bombus daghestanicus*] – Dağıstan zolaqlı arısı

Dufourea – düfureylər

Mecopteroidea (Mecoptera + Trichoptera) – mekopteroidlər

MECOPTERA (Mecaptera) – əqrəb milçəkləri, əqrəb milçəklər, əqrəbşəkilli milçəklər, mekopterlər

SIPHONAPTERA (Aphaniptera) – birələr

üye – birə

Saurophthirus – заврофтиры

Archaeopsylla erinacei – kirpi birəsi

Ctenocephalides canis – it birəsi

Ctenocephalides felis – pişik birəsi

Pulex irritans – insan birəsi

Spilopsyllus cuniculi – dovşan birəsi

Xenopsylla cheopis – cənub siçan birəsi

Chaetopsylla globiceps – tülkü birəsi

Chaetopsylla trichosa – porsuq birəsi

Chaetopsylla tuberculiceps – ayı birəsi

Chaetopsylla zibellina – samur birəsi

Vermipsylla alakurt – alaqurt birə

Hystrihopsylla talpae – köstəbək birəsi

Palaeopsylla soricis – yereşən birəsi

Ceratophyllus gallinae – toyuq birəsi

Ceratophyllus columbae – göyərçin birəsi

Ceratophyllus garei – ördək birəsi

Ceratophyllus hirundinus – şəhər qaranquşu birəsi

Ceratophyllus rusticus – kənd qaranquşu birəsi

Nosopsyllus fasciatus (*Ceratophyllus fasciatus*) – siçan birəsi

DIPTERA – ikiqanadlılar, milçəklər

üye – milçək, çibin

Nematocera – uzunbıqlılar

Tipulidae – uzunayaqlılar, uzunayaq ağcaqanadlar, caydaq ağcaqanadlar

Psychodidae – kəpənəyəbənzərlər

Phlebotominae [Phlebotomidae] – mığmığalar

Phlebotomus – mığmığalar

Phlebotomus (*Phlebotomus*) papatasi – mığmığa

Ceratopogonidae – nəm milçəkləri

Chironomidae – zənglilər, zəngli milçəklər, haçalı ağcaqanadlar, xironomidlər

Chironomus – zəngli milçək (çvr. < Rus. звонец < звонок «zəng»)

Belgica antarctica – Antarktika ağcaqanadı

Simuliidae – hünülər, qansoran hünülər

Simulium – hünü

Culicidae – ağcaqanadlar, mığılar

Anopheles (*Anopheles*) maculipennis – malyariya ağcaqanadı, isitmə ağcaqanadı

Aedes (*Stegomyia*) albopictus – Asiya pələngi ağcaqanadı

Culex – əsl ağcaqanadlar

Culex (*Culex*) pipiens – adi ağcaqanad

Cecidomyiidae [Itonididae] – fir əmələ gətirənlər, fir əmələ gətirən ağcaqanadlar

Contarinia medicaginis – yonca çiçək ağcaqanadı

Stenodiplosis panici – darı ağcaganadcığı
Cecidomyia medicaginis [*Dasineura ignorata*] – tumurcuq çəhrayı ağcaqanadı
Mayetiola destructor [*Cecidomyia destructor*] – hesse milçəyi, hessen milçəyi
Brachycera – qısabıǵlılar, qısabıǵcıqlılar
Tabanidae – göyünlər
Tabanus bovinus – göyün, ?gögeyin
Bombyliidae – vızıldayanlar, vızıldayan milçəklər, bombilid milçəkləri
Bombylius – vızıldaq
Asilidae – asilid milçəkləri
Cyclorrhapha – girdətikişlilər
Syrphidae – çiçək milçəkləri ~ çiçəkmilçəkləri
Eristalis – arıyabənzər milçəklər (çvr. < Rus. пчеловидки)
Piophilidae – pendir milçəkləri
Piophila casei – pendir milçəyi, piofil milçək
Tephritidae [*Trypetidae*] – əlvənqanadlılar
Ceratitis capitata – Aralıq dənizi meyvə milçəyi, Aralıq dənizi meyvəyeyəni
Bactrocera dorsalis – şərq meyvə milçəyi
Bactrocera oleae – zeytun milçəyi
Bactrocera minax (*Tetradacus citri*) – böyük naringi milçəyi
Bactrocera cucurbitae – şərq yemiş milçəyi
Dacus ciliatus – balqabaq milçəyi, qabaq milçəyi
Carpomya pardalina – yemiş milçəyi
Rhagoletis cerasi – albalı milçəyi, gilaz milçəyi
Rhagoletis pomonella – alma milçəyi
Chloropidae – taxıl milçəkləri
Chlorops pumilionis – yaşıl göz milçək
Meromyza – meromiza (sic: merimoza) (< Rus. меромиза)
Oscinella frit – İsveç milçəyi
Psilidae – çılraqbədən milçəklər

Chamaepsila rosae [*Psila rosae*] – yerkökü milçəyi

Conopidae – iri başlılar

Conops – qalınbaş-2 (çvr. < Rus. большеголовка)

Agromyzidae – minalayıcı milçəklər

Liriomyza congesta – minalayıcı qabar böcəyi

Liriomyza trifolii – Amerika yonca minalayıcısı, Amerika yonca minyuru, Amerika yonca mineri, xrizantem mineri

Drosophilidae – meyvə milçəkləri

Drosophila melanogaster – meyvə milçəyi

Glossinidae – qlossina milçəkləri

Glossina – qlossina milçəkləri, se-se milçəyi

Hippoboscidae – qansoranlar, qansoran milçəklərin

Hypobosca – qansoran, qansoran milçək (çvr. < Rus. кровососка)

Fannia canicularis – kiçik otaq milçəyi

Muscidae – əsl milçəklər

Muscina stabulans – ev milçəyi-1

Musca domestica – otaq milçəyi, ev milçəyi-2

Musca sorbens – bazar milçəyi (çvr. < Rus. базарная муха)

Stomoxys calcitrans – payız milçəyi

Anthomyiidae – çiçək milçəkləri, gülçülər

Delia antiqua – soğan milçəyi

Delia radicum [*Hylemya brassicae*] – yaz kələm milçəyi, kələm milçəyi

Pegomya hyosциami [*Pegomya betae*] – çuğundur milçəyi

Gasterophilus intestinalis [*Gasterophilus equi*] – at mozalanı, at milçəyi, eşşək milçəyi, mozalan, gigovun

Hypoderma bovis – dərialtı mozalanı, böyələk

Sarcophagidae – boz ət milçəkləri

Wohlfahrtia magnifica – volfram milçəyi

Sarcophaga carnaria – boz ət milçəyi

Calliphoridae – cəsəd milçəkləri, ləş milçəkləri

Calliphora vicina [Calliphora erythrocephala] – göy ət milçəyi, gün milçəyi

Lucilia caesar – yaşıl leş milçəyi

Tachinidae – taxinlər

HAYMATLOS – qara yonca milçəyi

TRICHOPTERA – bulaqçılar, çaydaçapanlar, çaydaçapanlar

larvanın yuvası – evcik

LEPIDOPTERA – pulcuqluqanadlılar, pulcuqlu qanadlılar, pulcuqqanadlılar, kəpənəklər

tırtıl [caterpillar] – tırtıl, kəpənək sürfəsi

Rhopalocera – sancakbığ kəpənəklər, güvələr, gecə kəpənəkləri

Heterocera – kəpənəklər, gündüz kəpənəkləri

Laciniata – çənəlilər

Jugata [Homoneura] – ibtidai sorucular, bərabərqanadlılar

Frenata [Heteroneura] – ali sorucular, müxtəlifqanadlılar, müxtəlifqanadlı kəpənəklər

Microfrenata – kiçik müxtəlifqanadlılar

Macrofrenata – iri müxtəlifqanadlılar

Zeugloptera – ilk dişcikli güvələr

Micropterigididae – dişli güvələr, ilk dişcikli güvələr, kiçikqanadlılar

Aglossata – xortumcuqsuzlar

Heterobathmiina – heterobatmilər

Glossata – xortumcuqlular

Hepialidae – incəsarıyanlar

Hepialus humuli – incəsarıyan

Tineidae – əsl güvələr, həqiqi güvələr

Nemapogon granella – anbar güvəsi

Tinea columbriella – göyərçin güvəsi

Tinea pallescentella – keçə güvəsi

Tinea pellionella – kürk güvəsi

Tineola bisselliella – paltar güvəsi, xalça güvəsi

Phyllocnistis citrella – minalayacı sitrus güvəsi

Yponomeutidae [*Hyponomeutidae*] – sincabaoxşar güvələr, qornostay güvələr, gornostay güvələri (çvr. < Rus. горностаевые моли < горностаи «qaqum [dələkimiilər fəsiləsindən iri gəlincik, *Mustela erminea*]]»)

Yponomeuta malinellus [*Yponomeuta malinella*] – alma güvəsi

Yponomeuta padella [*Yponomeuta padellus*] – meyvə güvəsi

Ypsolopha persicella – şaftalı oraqqanadlı güvəsi

Plutellidae – oraqqanadlı güvələr

Plutella xylostella [*Plutella maculipennis*] – kələm güvəsi

Depressaria depressana – çətirçiçəkli güvəsi

Coleophoridae – çuxolçular

Coleophora hemerobiella or *Cerpurga hemerobiella* – meyvə çuxolçusu

Coleophora anatipennella – ağqanadlı çuxolçu

Gelechiidae – diş-diş qanadlı güvələr, saçaqlı qanadlı güvələr (çvr. < Rus. выемчатокрылые моли)

Recurvaria nanella – yağraq fırfırası (çvr. < Rus. листовая вертунья), yağraq güvəsi (çvr. < Rus. листовая моль)

Gelechia hippophaella – çaytikanı güvəsi

Phthorimaea operculella – kartof güvəsi

Anarsia lineatella – zolaqlı meyvə güvəsi

Pexicopia malvella [*Gelechia malvella*] – əməkötəci güvəsi

Zygaenidae – alacalar

Zygaena – alaca (çvr. < Rus. пестрянка)

Zygaena tamara – Tamara alacası

Sesiidae [*Aegeriidae*] – şüşəqanadlılar, şüşəqanadlar, şüşəqanad kəpənəklər

Synanthedon myopaeformis – alma şüşəqanad kəpənəyi

Cossidae – ağacovanlar, ağacovan kəpənəklər, ağacyonanlar

Cossus – ağacovan, ağacyonan (çvr. < Rus. древооточец)

Cossus cossus – üfunətli ağacovan, iyverən ağacovan

Zeuzera pyrina – yeyimcil ağacovan

Tortricidae – yağraqbükənlər, yağraqbükən kəpənəklər (çvr. < Rus. листовёртки)

Acleris gloverana – qərb qarabaşlı yarpaqbükəni-tumurcuqeyən (çvr. < Rus. западная черноголовая листовёртка-почкоед)

Acleris variana – şərq qarabaşlı yarpaqbükəni-tumurcuqeyən

Tortrix viridana – yaşıl palıd yarpaqbükəni

Cnephasia pasiuana – taxıl yarpaqbükəni

Sparganothis pilleriana – üzüm yarpaqbükəni

Archips rosana – qızılgül yarpaqbükəni

Cacoecimorpha pronubana – qərənfil yarpaqbükəni

Pandemis heparana – əyribığ yarpaqbükən

Syndemis musculana – qıvraq yarpaqbükən

Hedya nubiferana – dəyişkən meyvə yarpaqbükəni

Lobesia botrana – salxım yarpaqbükəni

Spilonota ocellana – tumurcuq firfirası

Cydia pomonella – almaqurdu, alma meyvəyeyəni

Cydia funebrana or *Grapholita funebrana* – gavalı meyvəyeyəni

Cydia molesta or *Grapholita molesta* – şərq meyvəyeyəni

Choreutis nemorana [*Simaethis nemorana*] – əncir odlucası

Carposina sasakii [*Carposina percicana*] – şaftalı meyvəyeyəni

Pyralidae – odlucalar (çvr. < Rus. огнёвка < огонь «od»)

Paralipsa gularis – toxum odlucası, yer findığı odlucası

Achroia grisella – kiçik mum güvəsi

Galleria mellonella – böyük mum güvəsi

Pyralis farinalis – un odlucası

Acrobasis pirivorella – armud odlucası

Euzophera bigella – nar meyvəyeyəni

Homoeosoma nebulella – günəbaxan odlucası

Plodia interpunctella – cənub anbar odlucası

Ephestia kuehniella – dəyirman odlucası

Evergestis forficalis – kələm odlucası

Pyraustinae [Pyraustidae] –

Loxostege sticticalis – çəmən kəpənəyi

Ostrinia nubilalis [Pyrausta nubilalis] – gövdə kəpənəyi, qarğıdalı kəpənəyi

Lasiocampidae – baramasarıyanlar

Malacosoma neustria – həlqəvi ipəksarıyan

Dendrolimus pini – şam ipəksarıyanı

Bombycidae – ipəksarıyanlar, ipəkqurdular

Bombyx – ipəkqurdu

Bombyx mandarina –

Bombyx mori – tut ipəkqurdu, barama qurdu

Saturniidae – tovuzgözlülər

Antheraea pernyi – palıd ipəksarıyanı, çin palıd ipəksarıyanı

Saturnia (Eudia) pavonia – tovuzgöz eudia

Saturnia (Saturnia) pyri – meyvə tovugözü saturniyası, armud saturniyası

Brahmaeidae – brameyalar

Brahmaea christophi – Kristofer brameyası, Talış brameyası

Sphingidae – haflar, haf kəpənəkləri

Acherontia atropos – kəlləşəkilli haf

Rethera komarovi – Komarov hafi

Daphnis nerii – oleandr hafi

Hippotion celerio – iri tənək hafi

Hesperiidae – qalınbaşlar

üYE – qalınbaş-1 (çvr. < Rus. толстоголовка)

Papilionidae – yelkənlilər, yelkənqanadlılar

üYE – yelkənqanadlı, yelkəncik

Zerynthia – zerintiyalar (< Rus. зеринтии)

Zerynthia caucasica – Qafqaz zerintiyası

Parnassius nordmanni – Nordman apollonu

Parnassius apollo – adi apollon

Papilio – əsl yelkəncənədlı

Papilio machaon – mahaon

Papilio alexanor – aleksanor yelkənciyi

Papilio alexanor orientalis – şərqı aleksanor yelkənciyi

Pieridae – ağ kəpənəklər, ağqanadlılar, ağcalar (çvr. < Rus. белянки)

Anthocharis cardamines – avroora (< Rus. аврора)

Anthocharis gruneri – şəfəqsaçan

Zegris eupheme – eufema

Aporia crataegi – yemişan kəpənəyi

Pieris brassicae – kələm ağ kəpənəyi, ağ kələm kəpənəyi MT, kələm kəpənəyi

Pieris rapae – turp ağ kəpənəyi, turpəng kəpənəyi

Colias – sarıca (çvr. < Rus. желтушка)

Colias aurorina – avrorina sarıcası (çvr. < Rus. желтушка аврорина)

Colias caucasica – Qafqaz sarıcası (çvr. < Rus. кавказская желтушка)

Colias chlorocoma – Kürd sarıcası (çvr. < Rus. курдская желтушка)

Colias thisoa – Alp sarıcası (çvr. < Rus. альпийская желтушка)

Lycaenidae – göycələr (çvr. < Rus. голубянки)

Callophrys danchenkoi – Naхçıvan zümrüdü

Tomares romanovi – Romanov tomaresi (çvr. < Rus. томарес Романова)

Lycaena ochimus – Oxim qızılı kəpənəyi (çvr. < Rus. червóнец охимус)

Nymphalidae – nımfalıdler (< Rus. нимфалиды)

Speyeria alexandra or *Mesoacidalia alexandra* or *Argynnis alexandra* – Aleksandra sədəflisi (çvr. < Rus. перламутровка александра)

Aglais urticae or *Nymphalis urticae* – gıcitkən kəpənəyi

Thaleropsis ionia – ioniya bərqvuranı

Lasiommata adrastoides [*Pararge adrastoides*] – Talış məxməri kəpənəyi

Satyrini – satırlər (< Rus. сатиры)

Melanargia hylata – hilata

Pseudochazara alpina – Alp satiri (çvr. < Rus. альпийский сатир)

Danaus plexippus – monarx kərənək (çvr. < Rus. бабочка-монарх), *danaid-monarx* (çvr. < Rus. данаида-монарх)

Danaus chrysippus – xrizip (< Rus. хризипп)

Geometridae – qarışçılar

üYE – qarışçı, qarışlayıcı (çvr. < Rus. пяденица < пядь «qarış»)

Erannis defoliaria – meyvə qarışçısı

Angerona prunaria – gavalı qarışçısı

Operophtera brumata – qış qarışçısı, qış qarışlayıcısı

Noctuidae – sovkalar, gecə kərənəkləri

üYE – sovka (çvr. < Rus. совка)

Rhyagla lacernaria [*Glaphyra lacernaria*] – dalğaqa nad sovka

Catocala electa – qırmızıbaftalı söyüd sovkası

Catocala fraxini – göybaftalı sovka

Garella musculana or *Erschoviella musculana* – qoz meyvəyeyəni

Earias insulana – tikanlı yastıca

Arctiinae s.lt. [Arctiidae] – ayıcalar

Callimorpha dominula – məleykə ayıca, məlikə ayıca, ayıcahanım

Euplagia quadripunctaria – dördnöqtəli ayıca

Axiopoea maura – qara ayıca

Utetheisa pulchella – qırmızınöqtəli ayıca

Arctia caja – kəya ayıcası (çvr. < Rus. медведица кая)

Epicallia villica or *Arctia villica* – tarla ayıcası

Eucharia festiva or *Arctia festiva* [*Ammobiota hebe*] – hebe ayıcası

Rhyparia purpurata – tünd qırmızı ayıca

Huphantria cunea – amerika ağ kərənəyi, ağ amerika kərənəyi, ağ amerika böcəyi

Amata phegea – yalançı alabəzək kərənək (çvr. < Rus. лжепестрянка)


Lithosiinae – şibəyeyən ayıcalar (çvr. < Rus. лишайницы)

Atolmis rubricollis [*Gnophria rubricollis*] – tünd şibəyeyən

Cybosia mesomella – sarımtıl-boz şibəyeyən

- Eilema caniola – ağımtıl şibyəyeyən
- Eilema depressa [Eilemia deplana] – yastı şibyəyeyən
- Eilema sororcula – qızılırəng şibyəyeyən
- Eilema complana – qovaq şibyəyeyəni
- Eilema palliatella – torpaq şibyəyeyəni
- Eilema lutarella – sarı şibyəyeyən
- Eilema lurideola – gümüşü-boz şibyəyeyən
- Lithosia quadra – dördnöqtəli şibyəyeyən
- Pelosia muscerda – boz peloziya (çvr. < Rus. серая пелозия)
- Pelosia obtusa – sarı peloziya (çvr. < Rus. желтая пелозия)
- Paidia conjuncta – qaya şibyəyeyəni
- Paidia rica [Paidia murina] – açıqalın şibyəyeyən, qayalıq şibyəyeyəni
- Setina – güvəyəbənzər şibyəyeyən (çvr. < Rus. молевидная лишайница)
- Setina aurita – qaratıl-sarı güvəyəbənzər şibyəyeyən, güvəyəbənzər qaratıl-sarı şibyəyeyən
- Setina irrorella – sarı güvəyəbənzər şibyəyeyən, güvəyəbənzər sarı şibyəyeyən
- Setina kuhlweini – qırmızımtıl-sarı güvəyəbənzər şibyəyeyən, güvəyəbənzər qırmızımtıl-sarı şibyəyeyən
- Setina roscida – boz güvəyəbənzər şibyəyeyən, güvəyəbənzər boz şibyəyeyən
- Lymantriinae [Lymantriidae] – baramasarıyanlar
- Orgyinae [: Orgyiini + Nygmiini] – dalğazolaqlılar
- Orgyia antiqua – valehedici gözəlçə
- Euproctis chrysorrhoea – qızılqarın kəpənək
- Lymantriinae [: Leucomini + Arctornithini + Lymantriini] – baramasarıyanlar
- Lymantria dispar – tək ipəksarıyan, dəyişik ipək sarıyan
- Macdunnoughia confusa – damcıləçəkli sovka
- Euchalcia variabilis obscurior – müxtəlifrəngli sovka
- Autographa gamma – qamma sovkası
- Acronicta rumicis – quzuqulağı sovkası
- Cucullia argentea – gümüşü başlıqlı sovka

Amphipyra pyramidea – piramidal sovka
Schinia imperialis – imperator sovkası
Heliiothis viriplaca [*Chloridea dipsacea*] – qarayonca sovkası
Heliiothis virescens – tənbəki yarpaqbükəni
Helicoverpa armigera – pambıq sovkası, qərənfil sovkası
Periphanes delphinii – mahmızçiçək sovkası
Aedophron phlebophora – şüalı sovka
Aedophron rhodites – çəhrayı sovka
Spodoptera exigua [*Caradrina exigua*] – karadrina (çvr. < Rus. карадрина)
Spodoptera littoralis – Misir pambıq sovkası
Spodoptera litura – Asiya pambıq sovkası
Hoplodrina ambigua – qonur boz sovka
Mormo maura – tünd rəngli sovka
Actinotia polyodon – qəhvəyi dazı sovkası
Actinotia radiosa – xallı dazı sovkası
Oxytrippia stephania [*Oxytrippia danilevskyi*] – Danilevski sovkası
Staurophora celsia – qəşəng yaşıl sovka
Lacanobia contigua – bağ sovkası
Hadula trifolii or *Anarta trifolii* – üçyarpaq yonca sovkası
Mamestra brassicae – kələm sovkası
Hadena irregularis – açıq sarı dən sovkası
Actebia praecox – yaşıl torpaq sovkası
Dichagyris pfeifferi – Pfeiffer sovkası, yaşıl torpaq sovkası
Dichagyris musiva – qəşəng yaşıl sovka
Agrotis segetum – payızlıq əkin sovkası, adi taxıl sovkası
Cyrebia anachoreta – anaxoreta sovkası
Xestia c-nigrum – c-qara ləkəli sovka, s-qara ləkəli sovka
Isochlora viridis – yaşıl alp sovkası



15.4.2019

Keçiören, Ankara, Türkiye

Ümüt Çınar

